

Forma № 2S

Azərbaycan Respublikasının
Maliyyə Nazirliyinin
5 dekabr 2008-ci il
İ-125 №-li əmri ilə təsdiq edilmişdir.

**SİĞORTAÇININ (TƏKRARSIĞORTAÇININ) VƏ HÜQUQİ ŞƏXS SİĞORTA BROKERİNİN
MƏNFƏƏT VƏ ZƏRƏRİ HAQQINDA HESABAT (rüblük və illik)**

Sığortaçının (təkrarsığortaçının) və ya sığorta brokerinin adı: A-Group Sığorta Şirkəti ASC

Hesabat dövrü 01/01/2025-31/12/2025
ilin əvvəlindən artan yekunla

manatla

Gəlirlər	Məbləğ
Əsas əməliyyat gəliri:	21531677,21
birbaşa sığorta üzrə sığorta haqları	20738432,76
təkrarsığorta üzrə təkrarsığorta haqları	
sığorta ödənişlərində təkrarsığortaçıların payı üzrə	648557,75
təkrarsığortaya verilmiş müqavilələr üzrə komissiyon	144686,7
muzdlar üzrə	-1093050,79
Xalis sığorta ehtiyatlarının dəyişməsi (müsbət və ya mənfi)	1131192,92
İnvestisiya gəlirləri üzrə	235368,33
Subroqasiya gəlirləri	279873,21
Sair gəlirlər	22085060,88
CƏMİ GƏLİRLƏR	
Xərclər	
Əsas əməliyyat xərcləri:	15406764,24
sığorta ödənişləri və sığorta məbləğləri üzrə	12014410,46
qaytarılan sığorta haqları üzrə	668352,36
tənzimləmə xərcləri	3360,74
təkrarsığortaya verilmiş sığorta haqları üzrə	2378608,98
qarşısız alınma tədbirləri fonduna ayırmalar üzrə	
sığorta fəaliyyəti üzrə sair xərclər	342031,7
İşlərin aparılması xərcləri	5322942,12
Sair xərclər	276872
CƏMİ XƏRCLƏR	21006578,36
Maliyyə mənfəəti (zərəri)	1078482,52
Mənfəətin nizamnamə kapitalına yönəldilən hissəsi	
Vergiqoyulmadan əvvəl mənfəət (zərər)	1078482,52
Mənfəət vergisi	215696,50
Hesabat dövründə xalis mənfəət (zərər)	862786,02

BÜDCƏYƏ və BÜDCƏDƏNKƏNAR ÖDƏNİSLƏR

manatla

Göstəricilərin adları	Hesablamışdır	Fəaliyyət ödənişləri
Mənfəətdən vergi	215696,5	
Əlavə dəyər vergisi		
Gəlir vergisi	361574,83	361574,83
Əmlak vergisi	52285,51	52285,51
Torpaq vergisi		
Aksizlər		
Ödəmə mənbəyində vergi (4%)	29698,97	
Sair vergilər		
Sosial sığorta və təminat	815942,55	815942,55
Məcburi ödənişlər (0,3%)		
İqtisadi sanksiyalar		

Rəhbər: _____

Baş mühasib : _____

